



*Qəfəsə salınmış zaman
kəsiyidi "görüş vaxtı"...*

ƏDƏBİ SUPERMATİZMƏ AİD NÜMUNƏLƏR

Əli Şirin ŞÜKÜRLÜ

V ŞƏKLİNDE UÇUŞ - AZADLIĞIN FƏLSƏFƏSİ

Qadın həbsxanası...

Tikanlı məftilə qonan quş
birdən pırr edib uçdu
məhbus qadınların gözləri qarşısında
və qəfil uçuşun arxasınca yüyürdü baxışlar.

Doğrusu, mən nə məhbus qadınları,
nə də onların baxışlarını gördüm.
Mən həbsxana divarının yanından ötərkən
bir quşun hürküb tikanlı məftildən
aralığından şahidi oldum və qəfil uçuşun arxasınca
yüyürən baxışlar barədə düşündüm
qeyri-ixtiyari:
elə şeylər var, o qədər aşkar ki, şübhə doğurmaz.
Sonra ayaq saxlayıb,
V şəkilli uçuşları seyr etdim bir qədər: V V V...
hər biri ayrılıqda
bir uçağı xatırladır səmada həm də.

Və
azadlığın əsl fəlsəfəsini anladım:
azadlıq vərdiş imiş, demə,
hər yaranmışda olmayan bacarıq –
başqa heç nə.
Məsələn, quşların uçmaq vərdişi kimi.

GÖRÜŞ EHTİMALI

*ideyası: Ehtimal nəzəriyyəsinin
"görüş məsələsi"
və V.Şimborskanın "Vağzal"
şerisi*

Görüşəcəkdilər.

Yeri də məlum idi, vaxtı da:
dənizə yaxın
metro stansiyasının qarşısında,
saat 5:00-dan 6:00-a kimi.

Bir saat ərzində
hər an görüşə bilərdilər.
Tərəfi vahidə bərabər
kvadrat üzrə paylanmışdı
görüş anları.

Qəfəsə salınmış zaman kəsiyidi
"görüş vaxtı", çərçivədə şəklidi
təyin olunmuş görüşlərin.

Görüşəcəkdilər təyin olunmuş vaxtda.
Yeri də məlum idi, vaxtı da.
Görüş baş tutmadı,
ya biri gəlmədi, ya da hər ikisi.
Bütün görüşlər ayrılıqda həm də.
Görüşmədilər təyin olunmuş vaxtda.
Görüş məkanı böyüdü əslində,
zaman müstəvisi də: tərəflərini

iki şəxsin
ömür sərhədləri cızırdı indi.

Ya görüş baş tutacaqdı
bu müstəvidə,
ya da...

Neşə il sonra
təsadüfən üz-üzə gəldilər,
ani ayaq saxlayıb, uzaqlaşdırı:
Əlvida!
Bəlkə, bir də görüşmədilər,
bəlkə də, görüşdülər
təyin olunmuş vaxtdan kənardı.

ƏLVİDA! ƏL-Vİ-DA! Ə-L-V-İ-D-A!
Yaşanan hər an ayrılıqdı əslində.

DƏNİZ VƏ ZAMAN

Deyirlər, varlıqlar var, gözə görünməz, qulağa
eşidilməz –
mən də raziyam
və başqa heç bir niyyətim olmadan dayanıb
dəniz sahilində
seyr edirəm gözə görünənləri yaxından
və uzaqdan:
ləpələr ard-arda, nizamlı aparır dənizi harasa.
Elə hey aparsa da, dəyişmir məkanı dənizin,
yerində sayır
daimi gedisləriylə. Sanki tələsmir heç hara.
Köksünün genişliyində
astagəllik hikmət paylayır ətrafa.

Zamandı, deyəsən, gözümə görünən,
dənizi durmadan aparan ləpələr şəklində:
spiralvari forması bunu anladar.
Quştək qonublar dənizin səthinə
və dəniz başdan-başa bürünüb zamana.

Var olan nə varsa, zamandı təkcə
- səda gəlir yavaşça dənizin genişliyindən.

Ləpələr dənizin özüdü elə ayrı-ayrı görünsələr
də, bu, gözə görünəni,
zaman dənizin üzü – bu da ağlımdan keçəni.
Dəniz özünü “öz”ünə ötürürmüş bayaqdan, demə.

Zaman dayanır sahildə.
Sonra sıçrayıb, dəyir sahildə
dayanan adama əvvəlcə, yəni mənə.
Sonra toxunur sahildə var-gəl edən adamlara.
Ordan sıçrayır yol boyu
sürətlə şütüyən avtomobilərə.
Ordan keçir evlərə, ağaclarla, otlara, çiçəklərə,
itlərə, pişiklərə, gəlib çatır qırmızı şala bürünmüş
cənazəyə.
Dayanır təngnəfəs. Yox olur birdən.
“Götürün day, ömrü burası qədərmiş,
nə gələr əlimizdən” –
dillənir pirani qoca başı aşağı, nədənsə utanır
sanki.
Əyilir cənazəyə söykənmiş çiyinlər – dünyanın
ən təmənnasız yaxşılığı
üst-üstə yiğilib cənazədə gizlənən
zamanın ağırlığından.

Sən, ey, səninləyəm, eşidirsən, sən, bəli, sən,
mənə oxşayan,
zaman qonub üstünə, o qədər qonub,
başdan-ayağa zamansan məntək –
zamanüzlü dəniz ustufca sırr gəlir
dəniz qıraqında baxışları uzaqlarda
yox olan adama –
yəni mənə, yəni sənə, yəni ona, yəni hamiya –
baxışların bitdiyi sərhəddən o tayda uzaqlar var
hələ də,
məkan deyərlər adına,
cənazədən o yana zaman,
dalğavari nəhayətsiz gediş-gəlişləriylə.